



**R**usyanın xalq artisti Alisa Frendlixin 85 yaşı tamam olur. O, Tofstonoqov adına teatrda fəaliyyətini davam etdirir, filmlərə çəkilir. Aktrisa bu teatra həyatının 36 ilini həsr edib. Bu səhnədə baş rollarda, epizodik obrazlarda oynayıb. Məsələn, bu ilin aprel ayında "Həyəcan" tamaşasında baş rol da oynayıb. Rejissor İvan Vribayev bu rolu məhz Alisa Frendlix üçün yazıb.

Süjetə görə, yazıçı olan baş qəhrəman dünyada ünsiyəti seyməyən insanlardandır və həyatında ilk dəfə olaraq jurnalista müsahibə verir. Frendlix də öz qəhrəmanına oxşayır, mətbuatla nadir hallarda ünsiyətdə olur.

"Teatrdan, kinodan yorulmayıbsınız ki?" soruşanlara "Mən işləyəcəyəm. Çünkü hələ enerjim var. Hələlik qəlbim, vücadum zəifləmeyib. Məhz buna görə işləyəcəyəm. Nə qədər ki, bacarıram, o qədər də çalışacağım" cavabını verir.

Aktrisanın məşhur bir fikri var: "Mənim yeganə səhvim həyatımın dördə bir hissəsində "Hələ hər şey irəlidədir" fikirləşmeyimdir". Ancaq bu fikir onun bütün yaradıcılığına hopub.

- Sizin çəkildiyiniz filmlər uzun illərdir ki, Yeni il axşamlarının bəzəyinə çevrilib. "Qeribə tesadüf", "İşdə məhəbbət macərası"... Özünüzi klassik hesab edirsiniz?

- Klassik deməzdəm, amma dəqiq bili-rəm ki, bu filmlərə milyonlarla tamaşaçı baxıb və indi də baxır. Filmlər bizi xalqa sevdirdi. Buna görə kinematoqrafiyaya min-nətdaram. Yadımdadır, ilk dəfə özümü ekrannda gördən "Necə dəhsətlidir" deyə düşünmüşüm. Sonradan bildim ki, bu, operatorların işidir.

Əgər indi küçəyə çıxıb adamlardan həmin filmleri görüb-görmədiklərini soruşsaq, üzlərindəki təbəssümle "əlbəttə ki, baxmış" deyəcəklər. Mən kinematoqrafiyanın qapılarını açdıığımı görə Eldar Ryazanova minnətdaram. O, məni bütün sovet respublikalarında və ölkə sərhədlərindən kənardan tanıdı.

- Yəqin ki, "İşdə məhəbbət macərası"ni nəzərdə tutursunuz.

- He, tamaşaçılardan populyar sevgisini 1977-ci ildə - "İşdə məhəbbət macərası" filmindən sonra hiss elədim. Filmin rejissoru Eldar Ryazanov Lyudmila Kulagina roluna dərhal məni təsdiqlədi. Bu rolu gecələr öyrənir, məşq edirdim. Ancaq bu əser buna dəyərədi: film ekranlara çıxandan sonra belə deyim, yatdım, səhər isə yuxudan məşhur oydum.

Bu filmdə ifa etdiyim iki mahni - "Təbiətin pis havası yoxdur" və "Qəlbimin sakitliyi yox" mahniları da dillər əzbərinə çevrildi. Mən özüm bu filmin qəhrəmanı üçün uyğun

# Yatdı, səhər isə yuxudan məşhur oyandı

## Alisa Frendlixin nəslini sürgün olunmaqdan nə xilas edib?

olan kostyum tapdim. O dövrün işgūzar qadınlarının geyiminin eynisini yaratdım. Çox uğurlu alındı. O filmdə insanları dənədən riqqətə getirən sərt təbiəti qadın rəhbərin sevgisi, hessas qəlibidir. Ancaq elavə edim ki, o filmlər tek-cə, Yeni il axşamlarının deyil, bütün bayram axşamlarının bəzəyidir. Onlara "təqvimdə qırmızı gün" də deyirlər.

- Aktrisalıq uşaqlıq meyliniz olub? Müharibə vaxtı bu haradan yadınıza düşmüştür?

- Anam Kseniya Fyodorovna gənciliyini Pskovda yaşayıb və sonradan Leningrada köçüb. O, Gənclər Teatrında kurslara yazılıb. Anam burada alman mənşəli aktyor

Hospitallarda yaralılar üçün konsertlər təşkil edirdik. Məktəbin birinci ilində bombardmandan qorunmaq üçün sığınacaqlarda məşğul olurduq. O zaman Leningradı insanların birliliyi və inam xilas etdi. Özündə inam qoruyan insanlar qələbəye de inanırdılar. Biz Leningradın düşmənə təslim olunması haqqında qətiyyən düşünmürdük. Bax, bu inam Leningradı xilas etdi. Bu gün beziləri "Artıq qurbanlardan qaçmaq üçün Leningradı təslim etmək lazımlı idimi" suallını verirlər. Mənə, bunu düşünmək ağılsızlıqdır. Bizim belə bir sual verməyə haqqımız varmı? Əger Leningrad təslim olsayıd, almanın o zaman heç kimə rəhm etməzdilər. Geləcək üçün o qurbanları vermək lazımdır. Fikirləşirəm ki, məni blokadada anama, nənəm və başqa yaxınlarına olan sevginin enerjisi xilas etdi. Sevgi və xeyirxahlığın enerjisi evzələnənədir.

3 yaşım olanda xalamlıa erinin konservatoriyani bitirmələrinin təqdimatını izlədim. Bu hadisə mənə çox təşir etdi və 3 gün dalbadal mahnilər oxudum. O vaxtdan da anamın paltarlarını geyinərək teatrda oynamaga başladım.

- İndi kinoda nə baş verir, izləyirsinizmi?

- Mən kinoteatrılarda yaxşı filmnin nümayiş olunduğunu eşidəndə, buna görə vaxt itirməyimə peşman olmuram. Dərhal "Avrora" kinoteatrına gedib filmi izləyirəm. Bəzən televiziyyada yaxşı insanların əks-sədasi, dualarını əks etdirən filmlər olanda izləyirəm. Əlbəttə, serialları izləməyə vaxtim olmur. Bunun üçün gərək her gecə televizorun qarşısında oturasan. İşlərimin çoxluğuna görə buna zamanım yoxdur.

- Sizin nəslinizin aktyorları sovet kinosunun həsrətini çəkir. Deyirlər ki, müasir kinematoqrafiya keyfiyyəti və mənəviyyəti itirib. Onların fikri ilə razısanız?

- Təessüf ki, müasir film və serialların hamısı kriminaldan bəhs edir. Bəlkə də bu ona görə baş verir ki, indi kriminal çoxsaylı teleprogramların mövzusudur və bundan sənəari yazmaq çox da çətin deyil. Qəzet və jurnalların kriminal səhifələri var, bundan da süjet xəttini yaratmaq olur. Müxtəlif cinayətlərdən bəhs edən bu filmləri o qədər həvəsle çəkirlər ki, əsl həqiqətlərin - dostluğun, sevginin, xeyirxahlığın, dürüstlüyünün, pişliyin necəliyini unudurlar. Sadə həqiqətlər insanların diqqətindən kənardə qalır.

Sovet filmlərinə gelinca, onun en gözəl nümunələri zamanla yiğilib. O vaxt nə qədər filmin çəkildiyini düşünmək belə ağlaşılmazdır. O filmlərin çoxu klassika olmuşdu. Biz indi o filmlərə baxır və qarşısında baş eyirik.

- Xaxılarda sizin doğum evində nə-

vənizlə çəkdirdiyiniz şəkilləriniz yayıldı...

- Hə, nəvəm dünyaya geldi. Buna görə çox xoşbəxtəm. Ona çoxlu oyuncular almışam. Bizim uşaqlar təessüf ki, oyuncuları o qədər sevmirlər. İndi onların başqa məyilli yaranır. Yadımdadır ki, mənim ilk kuklam köhnə corablardan toxunmuşdu. Mən onun gözünün və dodaqlarının rəsmi ni çəkmışdım. Bu, mənim üçün böyük xoşbəxtlik idi. Mən bu kuklani o qədər sevirdim ki... Qızımın divanda oturmuş vəziyyətde şəkilləri var. Hətta etrafındaki kukllalara görə üzü görünmür. Həyat elə getirdi ki, o, kifayat qədər gec dünyaya gəldi və mənim bütün dostlarmı və qohumları on yalnız oyuncularla sevindirdilər. Bilmirəm, uşaq belə vəziyyətdə həmin oyuncuları nə qədər dəyərləndirə bilir. Ancaq bunun ona sevinc bəşər etdiyini görmək lazımdır. Mən o sevinci indi nəvəmin üzündə axtarıram.

- Siz ən çox nədən şikayətləriniz - olanlardan, yoxsa olmayanlardan?

- Bunun üçün uzun həyat yoluna nəzər salmaq, nələrisə xatırlamaq lazımdır. O şəyərə təessüflənirsən ki, olmayıb, həyata keçməyib, ya zaman çatmayıb, ya mümkün olmayıb. Əger mən nəsə xoşagelməyən bir iş etseydim, ona təessüflənərdim. Ancaq elə bilirom ki, gördüyüüm işlərdən də, həyatımdan razıyam.

Bilirsınız, indi dünya çox dəyişib. Daim xeyrə şərin mübarizəsi baş verir. Hətta mənə elə gelir ki, daha çox qüvvələr şərin tərəfindədir. Sabahı günlər, övladların və özünü gələcəyinə inamsızlıq var. Adamlar sabah xırda şəyərər olmasından qorxmurlar, sadəcə normal yaşaya bilməyəcəyi hissələrən qorxurlar.

- Sizcə, qadını xarakterize edən əsas xüsusiyyət hansıdır?

- Analı... Bu tale, Tanrı və təbiət tərəfindən verilir.

- İncəsənət, yoxsa həyat daha vacibdir?

- Mənim üçün? İncəsənət. Çünkü həyat incəsənətsiz darixdirci olardı. Həyat üçub gedir... qalan incəsənətdir. Hərdən oturub fikirləşəndə zamanın neçə keçdiyini bilmirəm. İllər çox sürətlə keçdi. Mən çoxdandır ki, Peterburqda Rubinşteyn küçəsində, eyni evdə yaşayırıam. Düz 40 ildir. Böyük bir



Bruno Frendlix ilə görüşür, sonradan evlənlər. Uşaqlığım blokada illerinə düşüb. Müharibə başlamazdan əvvəl atam Daşkənddəki qastrol teatrını tərk etdi. Atamla anam ayrılmış qərarına gəldilər. Mən anam və nənəmle qaldım. Anam cavan idi və işləyirdi. 1941-42-ci illərdə - qışın şaxtalı vaxtında nənəm evdə sərt nizam-intizam yaratmışdı. Çörəyi biza qrafiklə verirdi. Mənim 7, qardaşım 5 yaşı vardi. Bacımın isə heç bir yaşı da yox idi. Biz kiçik çörek tike-lərini və digər yeməkləri almaq həsrətlərənər. Uşaqlığım blokada illerinə düşüb. Mühərbi başlamazdan əvvəl atam Daşkənddəki qastrol teatrını tərk etdi. Atamla anam ayrılmış qərarına gəldilər. Mən anam və nənəmle qaldım. Anam cavan idi və işləyirdi. 1941-42-ci illərdə - qışın şaxtalı vaxtında nənəm evdə sərt nizam-intizam yaratmışdı. Çörəyi biza qrafiklə verirdi. Mənim 7, qardaşım 5 yaşı vardi. Bacımın isə heç bir yaşı da yox idi. Biz kiçik çörek tike-lərini və digər yeməkləri almaq həsrətlərənər. Uşaqlığım blokada illerinə düşüb. Mühərbi başlamazdan əvvəl atam Daşkənddəki qastrol teatrını tərk etdi. Atamla anam ayrılmış qərarına gəldilər. Mən anam və nənəmle qaldım. Anam cavan idi və işləyirdi. 1941-42-ci illərdə - qışın şaxtalı vaxtında nənəm evdə sərt nizam-intizam yaratmışdı. Çörəyi biza qrafiklə verirdi. Mənim 7, qardaşım 5 yaşı vardi. Bacımın isə heç bir yaşı da yox idi. Biz kiçik çörek tike-lərini və digər yeməkləri almaq həsrətlərənər. Uşaqlığım blokada illerinə düşüb. Mühərbi başlamazdan əvvəl atam Daşkənddəki qastrol teatrını tərk etdi. Atamla anam ayrılmış qərarına gəldilər. Mən anam və nənəmle qaldım. Anam cavan idi və işləyirdi. 1941-42-ci illərdə - qışın şaxtalı vaxtında nənəm evdə sərt nizam-intizam yaratmışdı. Çörəyi biza qrafiklə verirdi. Mənim 7, qardaşım 5 yaşı vardi. Bacımın isə heç bir yaşı da yox idi. Biz kiçik çörek tike-lərini və digər yeməkləri almaq həsrətlərənər. Uşaqlığım blokada illerinə düşüb. Mühərbi başlamazdan əvvəl atam Daşkənddəki qastrol teatrını tərk etdi. Atamla anam ayrılmış qərarına gəldilər. Mən anam və nənəmle qaldım. Anam cavan idi və işləyirdi. 1941-42-ci illərdə - qışın şaxtalı vaxtında nənəm evdə sərt nizam-intizam yaratmışdı. Çörəyi biza qrafiklə verirdi. Mənim 7, qardaşım 5 yaşı vardi. Bacımın isə heç bir yaşı da yox idi. Biz kiçik çörek tike-lərini və digər yeməkləri almaq həsrətlərənər. Uşaqlığım blokada illerinə düşüb. Mühərbi başlamazdan əvvəl atam Daşkənddəki qastrol teatrını tərk etdi. Atamla anam ayrılmış qərarına gəldilər. Mən anam və nənəmle qaldım. Anam cavan idi və işləyirdi. 1941-42-ci illərdə - qışın şaxtalı vaxtında nənəm evdə sərt nizam-intizam yaratmışdı. Çörəyi biza qrafiklə verirdi. Mənim 7, qardaşım 5 yaşı vardi. Bacımın isə heç bir yaşı da yox idi. Biz kiçik çörek tike-lərini və digər yeməkləri almaq həsrətlərənər. Uşaqlığım blokada illerinə düşüb. Mühərbi başlamazdan əvvəl atam Daşkənddəki qastrol teatrını tərk etdi. Atamla anam ayrılmış qərarına gəldilər. Mən anam və nənəmle qaldım. Anam cavan idi və işləyirdi. 1941-42-ci illərdə - qışın şaxtalı vaxtında nənəm evdə sərt nizam-intizam yaratmışdı. Çörəyi biza qrafiklə verirdi. Mənim 7, qardaşım 5 yaşı vardi. Bacımın isə heç bir yaşı da yox idi. Biz kiçik çörek tike-lərini və digər yeməkləri almaq həsrətlərənər. Uşaqlığım blokada illerinə düşüb. Mühərbi başlamazdan əvvəl atam Daşkənddəki qastrol teatrını tərk etdi. Atamla anam ayrılmış qərarına gəldilər. Mən anam və nənəmle qaldım. Anam cavan idi və işləyirdi. 1941-42-ci illərdə - qışın şaxtalı vaxtında nənəm evdə sərt nizam-intizam yaratmışdı. Çörəyi biza qrafiklə verirdi. Mənim 7, qardaşım 5 yaşı vardi. Bacımın isə heç bir yaşı da yox idi. Biz kiçik çörek tike-lərini və digər yeməkləri almaq həsrətlərənər. Uşaqlığım blokada illerinə düşüb. Mühərbi başlamazdan əvvəl atam Daşkənddəki qastrol teatrını tərk etdi. Atamla anam ayrılmış qərarına gəldilər. Mən anam və nənəmle qaldım. Anam cavan idi və işləyirdi. 1941-42-ci illərdə - qışın şaxtalı vaxtında nənəm evdə sərt nizam-intizam yaratmışdı. Çörəyi biza qrafiklə verirdi. Mənim 7, qardaşım 5 yaşı vardi. Bacımın isə heç bir yaşı da yox idi. Biz kiçik çörek tike-lərini və digər yeməkləri almaq həsrətlərənər. Uşaqlığım blokada illerinə düşüb. Mühərbi başlamazdan əvvəl atam Daşkənddəki qastrol teatrını tərk etdi. Atamla anam ayrılmış qərarına gəldilər. Mən anam və nənəmle qaldım. Anam cavan idi və işləyirdi. 1941-42-ci illərdə - qışın şaxtalı vaxtında nənəm evdə sərt nizam-intizam yaratmışdı. Çörəyi biza qrafiklə verirdi. Mənim 7, qardaşım 5 yaşı vardi. Bacımın isə heç bir yaşı da yox idi. Biz kiçik çörek tike-lərini və digər yeməkləri almaq həsrətlərənər. Uşaqlığım blokada illerinə düşüb. Mühərbi başlamazdan əvvəl atam Daşkənddəki qastrol teatrını tərk etdi. Atamla anam ayrılmış qərarına gəldilər. Mən anam və nənəmle qaldım. Anam cavan idi və işləyirdi. 1941-42-ci illərdə - qışın şaxtalı vaxtında nənəm evdə sərt nizam-intizam yaratmışdı. Çörəyi biza qrafiklə verirdi. Mənim 7, qardaşım 5 yaşı vardi. Bacımın isə heç bir yaşı da yox idi. Biz kiçik çörek tike-lərini və digər yeməkləri almaq həsrətlərənər. Uşaqlığım blokada illerinə düşüb. Mühərbi başlamazdan əvvəl atam Daşkənddəki qastrol teatrını tərk etdi. Atamla anam ayrılmış qərarına gəldilər. Mən anam və nənəmle qaldım. Anam cavan idi və işləyirdi. 1941-42-ci illərdə - qışın şaxtalı vaxtında nənəm evdə sərt nizam-intizam yaratmışdı. Çörəyi biza qrafiklə verirdi. Mənim 7, qardaşım 5 yaşı vardi. Bacımın isə heç bir yaşı da yox idi. Biz kiçik çörek tike-lərini və digər yeməkləri almaq həsrətlərənər. Uşaqlığım blokada illerinə düşüb. Mühərbi başlamazdan əvvəl atam Daşkənddəki qastrol teatrını tərk etdi. Atamla anam ayrılmış qərarına gəldilər. Mən anam və nənəmle qaldım. Anam cavan idi və işləyirdi. 1941-42-ci illərdə - qışın şaxtalı vaxtında nənəm evdə sərt nizam-intizam yaratmışdı. Çörəyi biza qrafiklə ver